

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 22 iyul 2017-ci il № 55 (2172) Qiyməti 25 qəpik

Prezident İlham Əliyev jurnalistlər üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da "Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-meişət şəraitinin yaxşılaşdırılması ve onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduна ilkin olaraq 5 milyon manat ayrılır.

Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılib

Iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılır.

Qoşunların təmas xəttində monitoring keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömrə dağ keçidində yerleşən Azərbaycan və Ermənistən qoşunlarının təmas xəttində keçirilən monitoring incidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmetindən bildirilər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.

Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazi-sində isə monitoringi şəxsi nümayəndə Anji Kaspşik, onun səhra köməkçiləri Oqnyen Jovic və Saymon Tiller aparıblar.

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Azərbaycan jurnalistikası ölkəmizin inkişafında çox müsbət rol oynayır

Prezident jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun icraçı direktoru Vüqar Səferli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına yeni bina barədə ətraflı məlumat verdilər. Sonra Prezident İlham Əliyev kütləvi İformasiya Vasitələrinin nümayəndələri ilə görüşdü.

Pesə bayramı münasibətlə bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrük edən dövlətimizin başçısı qeyd etdi ki, jurnalistlər üçün tikilmiş yaşayış binası sayca ikincidir. Birinci bina da artıq neçə ildir ki, jurnalistlər yaşayır. Birinci bina 156, ikinci bina isə 255 mənzil var və eyni zamanda, təməli qoyulan üçüncü bina da 255 mənzil nəzərdə tutulur. Beləliklə, qısa müddət ərzində yüzlər jurnalistlər dövlət tərəfindən mənzil verilir. Bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına gösterilən növbəti diqqətin təzahüründür. "Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə "Jurnalistlər şəhərciyi" deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer "Jurnalistlər şəhərciyi"dir, burada üçüncü bina da tikiləcək".

Azərbaycan jurnalistikasının inkişaf etdiyini və cəmiyyətdə çox müsbət rol oynadığını söyləyən Prezident onu da vurğuladı ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarı, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.

(Ardı 2-ci səhifədə)

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Azərbaycan jurnalistikası ölkəmizin inkişafında çox müsbət rol oynayır



(Əvvəlki 1-ci səhifədə)

Azad mətbuatın inkişafında Azərbaycan dövlətinin bundan sonra da fəal olacağını bildirən ölkə rəhbəri dedi ki, binalarda yaşayan ve bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aididir və burada heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvleri olan insanlar burada bir yerde bir aile kimi yaşayacaqlar. "Əslində, Azərbaycan cəmiyyəti de bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylilik var. Azərbaycan cəmiyyəti və həm amal ətrafında birləşib. Bütün inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsınız ki, dünyanın bir çox yerlərində öyrənilir, bezen təcəccübə qarşılırı və bunun da çox sadə sebəbi var. Cənki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyaset apararaq, həm bölgəde, həm dünya-da öz mövqelərini möhkəmləndirib".

Azərbaycanda demokratik və sosial-iqtisadi inkişafın paralel getdiyi, söz azaadlığı və bütün başqa azadlıqların tam təmin olunduğunu vurğulayan dövlət başçısı bunu yegane düzgün yol kimi qiymətləndirdi: "Çünki o qədər de asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan, ilk növbədə, öz müstəqil siyasetini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşməyib. Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlinədir. Ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Biz böyük iqtisadi inkişafa nail olduq. Biz böyük meqalayihələri icra etdik. Biz özümüzü dünyada artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Yəni, əldə edilmiş bütün bu uğurların təməlində bizim düşünülmüş siyasetdər və o cümlədən demokratik cəmiyyətin formallaşmasıdır".

Jurnalistlərin fealiyyətləri ilə bu inkişafə öz töhfələrini verdiklərini deyən Prezident əlavə etdi ki, onlar cəmiyyəti incident, narahat edən problemləri üzə çıxarırlar. "Düzdür, mən müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mən həm xarici, həm daxili siyasetlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsan-

ları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəber tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar əsde hansıa qüsurlar buraxınlar. Ona görə jurnalistlər bəlkə də özlər də bilmədən mənim köməkcilərimdir. Buna görə də mən size minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incident məsələlər haqqında ya-zacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlər cəlb edəcəksiniz.

Bu gün peşə bayramı ərəfəsində jurnalistikanın inkişafı ilə bağlı bezi fikirlərimi bildirmek isterdim. Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti eks et-

dövlət başçısı mərasim iştirakçılarının bir daha diqqətinə çatdırıcı ki, jurnalistika məmkün qədər obyektiv olmalıdır. "Biz 1990-ci illərdə jurnalistikamızda hansı meyillerin hökm sürdüyüñ yaxşı xatırlayıraq. Biz o vaxt çox üzüçü bir menzərə ilə üzləşmişdik. Yəni, bəzi mətbuat orqanlarında təhqir, bəhətan və şər amilləri əsas rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır".

Azərbaycan Prezidenti həmçinin bildirdi ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır. "Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Əlbəttə, ölkəmizdə problemlər, çatışma-yan cəhətlər, qüsurlar var. Siz bunu işləndirirsiniz və işləndirmalısınız. Dövlət orqanlarını, məmurları təngid edirsiniz, təngid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilmək. Ona görə biz özümüzü xarici təsirdən qorunmalıyq. Gənc nəsl qorunmalıyq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin".

Ölkə jurnalistikasının xarici informasiya məkanına çıxışını genişləndirməyin vacibliyini media nümayəndələrinin diqqətine çatdırın dövlət başçısı bu istiqamətdə yaxşı nəticələrin olduğunu dedi. "Yaxın tarix onu göstərir ki, biz bu istiq-

can, Dağılıq Qarabağ münaqişəsinə toxundu və münaqişənin mediada işıqlandırılmasına ətraflı münasibətini bildirdi: "Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Cünki əvvəlki dövrlerde vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımıla çoxsaylı

rim çərçivəsində imzalanan sənədlərdə Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəə var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq ölkələrin ictimai fikrində yaranmış dönüşün



görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işgalçıdır, kim işgalin qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkden, ya da qəsədən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və tehrifdilmiş informasiyaları ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Cənki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbay-

təzahürür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikrə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydənında möğlülüyüte uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalet də bizim tərəfindən dədir. Çünkü Dağılıq Qarabağ ve nəinki Dağılıq Qarabağ, indiki Ermenistanın əraziyi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermenistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı id. Bu zəifləri sebəbləri var id. Çünkü erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasetçiləri əle alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelerini işləndirirlər. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylerimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyaset çərçivəsində fealiyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyaset daha da gücləndirilsin".

Azərbaycan Prezidenti azad medianın inkişafı üçün bundan sonra da səyələrini əsir-gəməyəcəyini vurğulayaraq qeyd etdi ki, jurnalistlərin məşət problemlərinin həlli üçün bundan sonra da dövlət rəhbərliyi öz addımlarımızı atacaq. "Cənki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır".



dirməlidir. Bu gün siz də yaxşı bilirsınız ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, cənki heç də hər zaman belə deyil. Biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm daxili xarakter daşıyır. Baxır gündəlikdə hansı məsələ dəyanır və təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə, hansısa məqsədləri güdür. Bu məqsədlər bir çox hallarda həqiqətdən daha ənəmlı amil kimi qəbul edilir. Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikası barədə ətraflı söhbət açan

metdə kifayət qədər geniş imkanlara malik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vəhən siyaset aparırıq. Cənki dövlət və media milli maraqları müdafiə edir. Cənki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyq ki, Azərbaycan haqqında həqiqətləri dənə ictimaiyyətinə çatdırıq, ölkəmizi daha yaxşı tanısimalar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox taniyarlarsa, bize rəğbet də o qədər çox artar".

Media nümayəndələrlə görüşündə Prezident İlham Əliyev bir daha Ermenistan-Azərbay-



Azərbaycanın Müdafiə naziri Pakistan nümayəndə heyəti ilə görüşüb

İyulun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fəlakətlərin İdarə olunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında həyata keçirilən hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu əməkdaşlıq dostluq münasibətindən ibarət olub.



bətləri üzərində qurulub və bundan sonra da daim inkişaf edəcək. Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək bu istiqamətində səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Pakistanın beynəlxalq təşkilatlarında Azərbaycanın mövqeyini dəstəkləməklə xalqımızın

haqq işinə kömək etməyə hazır olmasına xüsusi qeyd edib.

Ölkəmizə səfərdən məmən-nunluğunu ifade edən general-leytenant Omar Mahmud Hayat Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə və birmənalı olaraq dəstəklədiyi vurğulayan qonaq Keşmir məsələsində ölkəsinə göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdər olduğunu bildirib.

Tərəflər, hemçinin regional təhlükəsizlik, terrorizmle mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinında fikir mübadiləsi aparıblar.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

"Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonu davam edir

Müdafiə Nazirliyinin yerli icra hakimiyəti orqanları ilə birgə təşkil etdiyi "Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonu davam edir.



Şəmkir şəhərindəki Bayraq meydanında marafonun açılışına həsr olunmuş mərasim keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Şəmkir Rayon icra Hakimiyyətinin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndəre ehtiramlarını bildiriblər.

Bayraq meydanının yay teatrında keçirilən hərbi vətənpərvərlik marafonunda layihə müəllifi, Əməkdar incəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbanı çıxış edərək bir ay davam edəcək marafonun mahiyyətindən, respublikanın müxtəlif bölgələrində təşkil edilecek silsilə tədbirlərdən danışıb.

Qeyd olunub ki, bu tədbirlər xalqla ordunun birlik və hərəkətiyinin daha da möhkəmlənməsinə xidmət edəcək, həm xalqı, həm də Silahlı



Qüvvələrin şəxsi heyətini Azərbaycan nəminə, Qarabağ uğrunda mübarizədə Ali Baş Komandanın əmrlərinə hər an hazır olmağa səsləyəcəkdir.

(Ardı 7-ci səhifədə)

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

21 iyul 2017-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçəpəli pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqədzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cirdaxan, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayon ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərlərən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutub.

İşğal altında olan Ağdam rayonunun Nəmirlı, Tağıbəyli, Şixlar, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veyselli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Horadız, Cəbrayıllı rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutub.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdır



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyük missiyasının tərkibində fealiyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkim və mühəndis-istehkam ixтиası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Naxçıvan etibarlı müdafiə olunur

Hər keçən gün daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin həm silah arsenali, həm də maddi-texniki təminat bazası genişlənir, səxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyük ruhu daha da yüksəlir. Hətta ölkəmizin müdafiə sənayesi o dərəcədə inkişaf edib ki, bu da Silahlı Qüvvələrimizi silah və texnikalarla təmin etməyə imkan verir. Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gücü qovuşmasında xalq-ordu birliyi də mühüm rol oynayır.



Bu gün xalqla ordu arasındada möhkəm əlaqə, sarsılmaz birləşmə mövcuddur. Təbii ki, bütün bunlar da Azərbaycan Silahlı Qüvvələrinin möglubedil-məzliyini və qələbə əzmini da-ha da artırır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin səxsi heyəti bütün döyük tapşırıqlarının öhdəsindən layiqcənə gələrək işgal altındaki torpaqları-nıñ düşməndən azad etməyə qadırdır.


Azərbaycanımızın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərə herbi obyekti tikilər və ya yenidən qurularaq istifadəyə verilib. Əlahiddə Ümumqoşun Orduda əsgərlərin rahat şəkildə, heç bir çətinlikle üzləşmədən xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsində əsgərlərimiz özlərini evlərindəki kimi hiss edirlər. Abadlıq-quruculuq işləri onu deməye əsas verir ki, ölkəmizdə əsgər adına verilən yüksək qiymət əsgərlərimizdən daha yaxşı xidmet aparmaları üçün yaradılan hərtərəfli şəraitdən bəllidir.

Hansı herbi hissə və bölmə-yə getsək, orada ilk diqqəti cəlb

edən, müasir dizaynlı binalar olur. İstifadəyə verilən yaraşlıqlı binalar səxsi heyətin rahatlığını tam təmin edir. Bele ki, müasir standartlar səviyyəsində tikilən əsgər yataqxanalarında istirahət və yataq yerləri, zabitlər üçün iş otaqları, əsgərlər üçün məişət, silah, ideoloji və digər

gah binaları, tibb mənteqələri inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb. Əsgəri-Məişət Komplekslərində ərzaq və əşya anbarları, hamam, camaşırxana, dərzi otağı və qazanxana, poçt xidmətləri üçün otaq, mağaza və çay evi, yemekxanalar mövcuddur.

Müsəir Təlim-Tədris Mərkəzləri səxsi heyətin döyük və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm rol oynayır. Burada yaradılan hərtərəfli şərait hərbi tədris programlarının keyfiyyətə işlənilmənimsənilməsinə, səxsi heyətin peşəkarlığının, praktik vərdişlərinin möhkəmləndirməsinə imkan verir. Burada tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə müxtəlif trenajorlar quraşdırılıb. Bu qurğularda səxsi heyətin sürücülük və atəş qabiliyy-



Həyata keçirilən tədbirlər ön xətdə yerleşən hissə və bölmələri də əhətə edir. Yaradılan şərait düşmənlərimizə göz dağıdır. Cünki, aklıq və səfəlat məngənəsində sıxlıq düşmən əsgərləri ucuq-sökük, soyuq kazarmalarda yerləşdikləri halda Azərbaycan əsgəri dövletin qayığını hər zaman üzerinde hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına sə-

nasının və Əsgəri-Məişət Kompleksinin açılış mərasimində çıxışı zamanı qeyd edib: "Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparıraq. Bu gün Naxçıvan ordusu istenilən vəzifəni icra etməyə hazırlır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətə yaşayırsınız, rəşadət göstərisiniz və göstərmisiniz. 1990-ci illərin evvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyük qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb".

Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətdən həyata keçirilən tədbirlər səxsi heyətin öz xidmətinin daha məsuliyyətə yerinə yetirməsinə möhkəm zəmin yaradır. Məhz buna görə də Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissədən xidmət edən əsgərlərimiz yüksək nizam-intizama və döyük qabiliyyətinə malikdirlər.

Leytenant
Nəriman NƏCƏFOV,
foto
Aydın ORUCOVUNDUR



otaqlar mövcuddur. Herbi hissələrə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərar-

yətləri praktik olaraq daha da artırılır ki, təlim və döyük meydanında hədəflər ilk atəşlə məhv edilsin.

fəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsindəki əsgər yataqx-

Ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, geləcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə əvvərilməsindən asılıdır. Sevindirici hal odur ki, üzləşdiyimiz Qarabağ probleminin həllində yaxından iştirak edə biləcək milli-mənəvi dəyərlərimizə bağlı olan gənc nəsil formalaslaşır. Leytenant Bağırlı İsmixin Famil oğlu belələrindəndir. Goranboy rayonunun Qaramusali kəndində anadan olan zabit 2 ildən artıqdır ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbinə bitirib və "N" hərbi hissəsində xidmət edir.


Həmsöhbətim hesab edir ki, hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvə və şirin bir hiss var: "Bu, Vətəne olan sevgi hissi, doğma torpağı olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbənə hakim kəsili, özündən asılı olmadan yaranan ümmandır. Vətəni



sevmək və bu sevgi uğrunda canından belə keçməyə hazır olmaq isə ilk növbədə hər bir əsgərin, herbi qulluqçunun borcudur. Hərbi qulluqçularımız ötən ilin aprel döyüsləri zamanı torpaqlarımızı öz qanlıyla qorumağa hazır olduğunu sübut etdilər. Gənclərimizə örnək olan qəhrəmanlıqlar nümayiş etdirdilər.

Gənc zabitlərimiz

Azərbaycan əsgəri yeni qələbələr qazanacaq



aprel döyüslərinin iştirakçısı olan leytenant İsmixin Bağırlı şəxsi heyətin döyüslərə zamanı bu dövlet, bu millət üçün necə fədakarlıqlara imza atmağını qürurla bildirdi: "Mən də aprel döyüslərinin iştirakçısı olmuşam. Həmin döyüslərdən bir çox acı və şirin xatirələr yadداşımı həkk olunub. Açı xatirələr odur ki, ciyin-ciyinə vu-

paqlarımıza qovuşduq."

Taqim komandiri İsmixin Bağırlı ixtisasca artilleriyaçı olduğuna görə döyükədə artilleriyayanın əhəmiyyətini vurğulamağı da yaddan çıxartmadı və qeyd ki, artilleriyasıız qələbə qazanmağı təsəvvür etmək mümkün deyil: "Bu gün döyüslərdə artilleriyadan da çox istifadə olunur. Motoatıcı bölmələrimiz hemiye artilleriya-nın gücünə arxalanır. Artilleriya hücum eməliyyatlarından öncə düşmənin dərinlikdə və ön mövqədə olan strateji əhəmiyyətli hədəflərini məhv edir və piyada qoşunlarına hücum etmək üçün əlverişli şərait yaradır. Məhz buna görə də artilleriyaçılardan daha ağılli, daha savadlı, daha çevik olmaq

tələb olunur".

Silahlı Qüvvələrimizin zabiti olaraq, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə iştirak etdiyinə görə şərəf duyan və məsuliyyət hiss edən leytenant İsmixin Bağırlı hesab edir ki, hər bir zabit mənəvi keyfiyyətləri ilə seçiləli, şəxsi heyətə nümunə olmayı bacarmalıdır. "Hər bir komandır milli dəyərlərimizi, tariximizi, mədəniyyətimizi, qəhrəmanlıq enənələrimizi yaxşı biləlidir ki, əsgərlərimizə də o hissələri aşılıya bilsin. Sevinirəm ki, hazırlıqlı, vətənpərvər Azərbaycan əsgərini formalaşdırıb. İnanıram ki, bugünkü əsgərlərimiz Azərbaycanın hərb tarixinə parlaq səhifələr yazmaq iqtidarındadır. Ona görə də əminliklə deyə bilerəm ki, aprel zəfəri sonuncu deyil! Azərbaycan əsgəri bizləri yeni qələbələrə qovuşduracaq!"

Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"



Silahlı Qüvvələrin rabitə sistemi gündən-günə təkmilləşir

Bu dəfə volumuz 25 il ərzində rabitə vasitələrinin yeniləşməsi və təkmilləşməsi sahəsində böyük uğurlar əldə etmiş Silahlı Qüvvələrin Rabitə vasitələrinin təmiri və saxlama bazasınıdır. Nəzarət buraxılış məntəqəsindən başlanan nizam-intizamı bazanın daxilində də müsahidə edirik. Havanın isti, yorucu olmasına baxmayaraq hər kəs öz işi ilə məşğuldur. İlk olaraq polkovnik-leytenant Abdulla Əliyevlə həmsöhbət olmaq imkanı qazanırıq.

Bazaya bütün hərbi hissələrdən müraciətlər olur. İşin mahiyyətinə, gərəklik səviyyəsinə görə müəyyən təsnifatlar da aparılır ki, bu da özlüyündə operativliyin təmin olunmasına xidmət edir. Komandırın bu baxımdan dedikleri də bazada işin təşkilinin metodologiyasının anlaşılmışında vasite olur; iş təlimatlara müvafiq təşkil edilib...

Söhbətimiz zamanı o, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğunun müasir Azərbaycanı xarakterize edən əsas amillərdən olduğunu qeyd edir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması ordumuzun da möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsinin hərbi sahəyə ayrılan xərc-lərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Müasir dövrə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir, - deyə polkovnik-leyte-



rak edib. Mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriya, digər xidmeti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafie naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib."

Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidmeti və təmiri mərkəzinin baş mühəndisi mayor Ruslan Şixəliyev söhbətimiz zamanı yaradılan şəraitdə bütün şəxsi heyətin razı qaldığını, ən müasir avadanlıqlarla təmin olunan bazada işləməyin həm rahatlıq, həm də operativlik qazandırıldığını bildirdi.

- Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilmesində önemli rol oynayır, - deyir zabit. - Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasetin mənzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "... Biz bütün sahələ-

yır ve bele olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".

Rabitə vasitələrinin saxlanması və təmiri bazasının əməkdaşları Silahlı Qüvvələrinin döyüş hazırlığının daha da yüksəldilmesi istiqamətdə üzərlərinə düşən vəzifələri böyük məsuliyyət yeri yətirirlər. İşlek olmayan bu və ya digər aparat hansısa tapşırıqın yerinə yetirilməsində lənglik yaradır. Bu ləngliyi aradan qaldırmak, müəyyən mənada, döyüş tapşırıqını yerinə yetirmək deməkdir.

Əsaslı dəyişikliklər aparılan, ən müasir standartlara cavab verən hərbi hissəde qabaqcıl texnologiyanın nəticəsi olan rabitə vasitələrinin təmiri üzrə ixtisaslaşmış mütexəssis orduyu məşğuldur. Bu mütexəssisler lazım geldikdə həm təlimlər qabağı tədbirlərdə iştirak edir, həm də bu rabitə vasitələrinin müəssisədə təmiri ile məşğul olurlar.

Bu mənada hərbi hissənin bazasında kurslar təşkil olunur ki, bu da günü-gündən yeniləşən hərbi rabitə vasitələrinin mənimşənilməsində müümət həməniyyət kəsb edir. Rabitə vasitələri yeniləşdikcə mütexəssisler də cavanlaşır, yəni gənc nəsil bu yeniləşən hərbi rabitə vasitələrini mənimseyir. Yarandığı gündən bu günə kimi hərbi hissə əldə etdiyi uğurlara görə komandanlıq tərefindən həmətə dəyərləndirilib. Bu da hər dəfəsində hərbi hissənin ciyinə böyük məsuliyyət qoymuş və gələcəkdə öz işlərinin öhdəsindən peşəkarlıqla gəlməyə sövq etmişdir. Bu gün biz fəxrələ deyə bilerik ki, Azərbaycanın Ordusunda istifadə olunan rabitə vasitələri nəinki düşmənlə müqayisədə, hətta bütün MDB məkanında müasirliyi ilə seçilir. Buna misal olaraq hərbi hissənin bazasında quraşdırılmış ən müasir standartlara cavab verə bilən rabitə vasitələrini göstərmək olar. Bu laboratoriyalarda müasir rabitə vasitələrinin cari və orta təmiri nəzərdə tutulmuşdur. Bundan əlavə hərbi hissədə bu rabitə vasitələrinin avtomobil bazalarında quraşdırılması da həyata keçirilmişdir. Bunlara əyani misal olaraq 4 növdə komanda qərargah maşınıları, mobil retranslyasiya

məntəqələri və kompleks radiorele aparatxanalarının avtomobil variantları yaradılmışdır.

Yeni tipli rabitə vasitələrinin təmirini hərbi hissənin bazasında təşkil etmək üçün ərazidə və istehsalat binalarında böyük quruculuq işləri aparılıb. Ordu quruculuğuna göstərilen diqqət çox ehətlidir. Bura hərbi hissələrin lazımi avadanlıqlarla təmin edilməsi də daxildir. Bazanın kifayət qədər geniş biliyə və təcrübəyə malik olan əməkdaşları hərbi hissələrdə döyüş hazırlığının həmətə yüksək səviyyədə saxlanılmasında, müəyyən mənada, yardımçıdır.

Texniki nəzəret bölməsinin rəisi kapitan Bəhrəz Qarayevlə söhbətimizdə isə bazonın iş prinsipi haqqında bir qədər

lən avadanlığa elə yanaşır. Nəticə etibarilə hərbi hissədə "artıq yük"ə çevrilmiş avadanlıq qısa müddətdə istismara yararlı vəziyyətə getirilir.

Təmirə və təmirdən sonra vasitələrin saxlancı reisi gizir Elvin Əliyev bildirdi ki, bütün texniki avadanlıqlar təhvil alındıqdan sonra nəzərdə tutulmuş qaydada saxlanılır və təmir üçün radiomexaniklərə təhvil verilir:

- Buz hər birimiz radiorabitə vasitələrinin keyfiyyətli şəkildə təmir olunması üçün səy göstəririk. Çünkü döyüş zamanı bizim ən böyük dəstəkçimiz görüdüğünüz rabitə vasitələridir.

Rabitə vasitələrinin təmiri sexlərində olarkən radiomexaniklərə söhbət edib iş prinsipi öyrənməyə çalışdıq.

Radiorabitə vasitələrini təmir edən radiomexanik Fariz Muradxanlı bildirdi ki, rabitə vasitələri müxtəlif dövrlərdə Silahlı Qüvvələrin xəbərləşmə ehtiyaclarını təmin etmək üçün yaradılmışdır.

Təmir avadanlığı ikinci ömür verməkdir. Biz çalışırıq ki, sonrakı istifadəçilər bu avadanlığı elə yeni kimi istifadə etsinlər. Biz hərbçiyik. Bu tapşırıqları hərbi dəqiqiliyi və hərbi məsuliyyəti ilə yerinə yetiririk.

Diger təmir sexində isə radiomexaniklər Ramin Agamirov, Nazim Ağahüseynov, Məhəmməd Abdurrahmanovla həmsöhbət olmaq imkanı qazanırıq. Radiomexaniklər tutduqları vəzifənin öhdesindən gəlmək üçün bütün bacarıqlarını ortaya qoyduqlarını, düşmən qarşısında müasir radiorabitələrin daim üstün olduğunu qeyd etdilər.

Sonda polkovnik-leytenant



nant bildirir.

Təcrübəli zabit söhbətinə davam edərək hərbi hissədə aparılan yenidənqurma işlərinin orduya göstərilen diqqətin təzahürü kimi qiymətləndirir. "Bildiyiniz kimi, iyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri mərkəzinin açılışında işt-i

məlumat alırıq. Öyrənirik ki, hərbi hissələrdən gələn nasaz radiorabitə vasitələri ucot əməliyyat bölməsində qeyd yata alındıqdan sonra, texniki nəzəret bölməsinin radiomexanikləri tərefindən problem müəyyən olunur təmirə və təmirdən sonra vasitələrin saxlancına təhvil verilir. Növbət mərhələdə nasaz radiorabitələrin təmiri təmərindən sonra texniki avadanlıq tam təmir olunur və istismara buraxılır.

Nasazlığın müəyyən edilməsi işin başlangıcıdır, yəni, klassik formada desək, həkim xəstəliyi yaradın səbəbləri necə aradan qaldırırsa, xəstəni necə müalicə edirse, Silahlı Qüvvələrin Rabitə vasitələrinin saxlanılması və təmiri bazasının əməkdaşları da gətiri-

Abdulla Əliyev bildirdi ki, müasir döyüsdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Onun sözlərinə görə, yaradılan mərkəzdə Müdafiə Nazirliyinin rəhbərliyinin xüsusi tapşırıqına əsasən qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onların qısa müddətdə tam təmir ediləcək.

Baş leytenant
Ceyhun CƏFƏRLİ,
leytenant
Mahmud MÖHBALIYEV,
"Azərbaycan Ordusu"



XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabının təşkilatçılığı ilə "Əkinçi" qəzeti nəşrə başladı. Vətənpərvəriyə 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətə yazırıdı: "...Dünya bir şeydir ki, həmişə dövrən edir və insan bu dövr dünyanın gərdiçinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbette hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol keslər ki, həmişə bize etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər."

Jurnalistikə məktəbi hesab edilən "Əkinçi" öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi, ideya-mənəvi proseslərdən hali etməyə, bununla onları sefərbər olmağa çalışırdı.

"Əkinçi" qəzetiňin esas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişləre uyğun

22 İyul Milli Mətbuat Günüdür

Milli mətbuatımız "Əkinçi" ilə yaranıb

maarifləndirmək, həyat və məşətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamaya sefərber etmək olub. Qəzetiň 4 noyabr 1875-ci il tarixli 8-ci sayında təessüf və yanğı ilə göstərilirdi ki, bizdə, Bakıda olan gimnaziyada oxuyan şagirdlərin milli tərkib nisbatı rus, erməni və qeyri xalqların tərefindədir, yeni azərbaycanlı uşaqların sayı çox azdır. Halbuki azərbaycanlıların sayı burada həmin xalqların nümayəndələrinin sayından qat-qat çox olmalı idi.

Qeyd edək ki, dövrün problemlərinin işləqləndirilməsində "Əkinçi"də tətbiq edilən bəzi metodlar sonrakı mətbuat orqanlarımız tərefindən davam və inkişaf etdirildi. Milli ətalətə və cəhalətə, təriqətçiliyə və xurafata, mütiliyə, kələ psixologiyasına, milli laqeydilik kimi nöqsanlara qarşı mübarizə "Əkinçi"nin xələflərinin də fealiyyətindən qızımızı xətlə keçir.

Ümumiyyətə, "Əkinçi" jurnalisticə məktəbi olaraq yarandığı tarixdən - XIX əsrin ortalarından formalasaraq böyük bir milli içtimai-ədəbi və mədəni düşüncə sisteminiň inkişafına güclü təkan verdi. "Əkinçi"dən sonrakı illərdə "Kəşkül", "Ziya", "Ziyavi-Qafqaziyə" kimi anadillilər nəşrə fealiyyətə başladı. 1895-ci ilə xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı

rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərən bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabının müavin olduğu "Kaspı" qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi.

1903-cü ildən vətənpərvər ziyalı Məhəmmədəğa Şahxatlının rəhbərliyi ilə çapa başlayan "Şərqi Rus" qəzeti milli oyanış məsələsini iri planda hədəfə aldı. Bununla da milli jurnalistikamızın çətin, fasilələrlə müşayiət olunan ilk dövrü başa çatdı. 1905-ci ildə başlayan və çar monarxiyasını yeni İslahatlı məcbur edən birinci rus inqilabı Azərbaycanda da güclü bir mətbuat dalğası yaratdı. Həmin il milli məfkurə ocağına çevrilən "Həyat" nəşrə başladı. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev kimi mütəffekklərin redaktorluğu, Həsən bəy Zərdabının tövsiyəsi, Zeynalabdin Tağıyevin himayıəsi altında bir ilə ya-xın işiq üzü görən bu qəzeti "Füyuzat" jurnalı əvez etdi. "İrşad", "Təzə həyat", "Tekamül", "Həqiqət", "Açıq söz" və başqa ləri mətbuatımızın sıralarına qoşuldu. 1906-ci ildən başlayaraq 25 il nəşr edilən "Molla Nəsrəddin" jurnalı isə bütöv bir ədəb-mətbu cərəyana çevrildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə baslayan "Azərbayan" qəzeti milli demokratik jur-



nalistikamızın zirvəsini təşkil edir.

1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə "partiya-sovet mətbuatı" adı ilə tarixə düşən 70 illik kommunist jurnalistikası dövrü gəldi. Bu mərhələdə mətbuatımız həyata ideoloji nezərlərlə baxmağa məcbur edilsə də, qəzet-jurnalların sayı və tirajı artı, jurnalistikə təhsili təşkil olundu, mətbuat tariximiz öyrənildi, cəmiyyətin həyatında mətbuatın rolü genişləndi.

Nəhayət, milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistikə vətəndaşlıq hüququ qazandı, lakin suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi, yasadığı çətinlik və faciələr met-

buatımızdan da yan keçmedi.

Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı.

Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-tekniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü.

1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildə isə ölkədə latin qrafikali əlibaya keçirilməsi müsər mətbuatımızın tarixində əlamətdar hadisələrdir.

Ulu önder Heydər Əliyevin laylı davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət qu-ruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.

Azərbaycan mətbuatının özü-lü 142 il əvvəl sağlam əsaslarla - xalqa təmənnəsiz xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerde olub, onun arzu və əməllərinə çitraq tutub.

**Lala HÜSEYNOVA,
"Azərbaycan Ordusu"**

"Əkinçi" qəzetində hərbi informasiyalar



Tifliskiy vedomostı" (1828-1832) qəzetiňin gürcü, Azərbaycan, erməni dillərində əlavələri nəşr edilirdi. "Zaqafqazskiy vestnik" (1838-1846) qəzetiňin Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin əxbarı" adlanırdı, bu vərəqə-qəzət dörd il yarımda nəşr edildi. Müstəqil olmadıqlarına görə "Tifliskiy vedomostı" qəzetiňin əlavəsi də, "Zaqafqazskiy vestnik" qəzetiňin Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin əxbarı" da milli mətbuatımız hesab edilməz. Əlavənin nəşri qəzetiňin nəşrindən asılı olduğu üçün onu müstəqil qəzət adlandırmış olmaz. Belə ki, "Qafqazın bu tərəfinin əxbarı", müəyyən mənada, tebliqati xarakteri ilə səciyyəvidir. Qəzetiň 2 fevral 1977-ci il tarixli sayında nəşr edilən informasiya bu baxımdan diqqəti çəkir:

"İstanbuldan yanvarın 31-dən yazarlar ki, Şeyxülislam Həsən Xeyrullah əzəndə özünü əsgərə yazardırmadan müsəvə, mollalarla hökm edib ki, özlərini tamam əsgərə yazdırınsınlar, ta ki xalq onlara baxıb vətənin qeyrətini çəkməyə rağib olsun, məzkur Şeyxülislam Avropa elmlərini oxuması olduğuna nə ki, təzə qanun qoyulmağa razı olub, hətta özü Midhat paşa ilə birgə ol qanunu yazıblar".

Qəzetiň 5-ci sayında dərc edilən informasiya da eyni mahiyyəti idir: "Gürcüstanın bəyzadələrindən 200 adam öz xahişi ilə əsgər olub". Hansı dövrə, hansı mahiyyətə qəbul edilməsindən asılı olmayaq Vətənən sayğı, vətəndaşlıq duyguları aşılıdırıñdan bu səfərbəredicili informasiyalar aktuallığını indi də saxlamaqdadır. "Əkinçi" güman edirdi ki, Şeyxülislam döyüşə gedirse, bunu mollalardan da tələb edirse, Gürcüstan bəyzadələri torpağın müdafiəsində iştirak etməyi qərarla alırsa, bu faktlar cəmiyyətin

başqa təbəqələrinə də sirayet edəcəkdir. Qəzetiň 5-ci sayında qeyd edildiyi kimi, neçə ki, bir bulağın suyunun altına nə qədər bərk dərək, daş mürur ilə əriyib deşilir.

Əsgərin döyüş və mənəvi hazırlığının istər mövqə döyüşlərində, istərsə də əməliyyatda (həmlə, hücum) əhəmiyyəti məsələsinə "Əkinçi" qəzeti də həssas yanaşırıdı. Belə informasiyaların dərc edilməsi qəzetiň hərbi jurnalistikə, bu baxımdan hərbi mətbuat ənənəlerinin başlangıcı hesab edile bilər. Hərbi mətbuat hərbi vəzifələrini məsuliyyətlə yerinə yetirən əsgərin şücaətinin, bu anlamda vətən-sevərliyinin mənəvi hazırlığının təbliğatçısıdır. Bu xüsusiyyət "Əkinçi"də de olub.

"Avqustun 12-də Qornistuden. Cənab sərəsgərdən. Dünən sübhəzədən düşmən Şipkadan üstünə 3 torəfdən gəlib. Bizim əsgər qoçaqlıq edib, hər səfər onları geri turdu. Bu minval ilə gecə saat

edən amillərdən biri də istər hərbi qulluqçulara, istərsə də mülki əhaliyə müəyyən hərbi bılıklər aşılamaqdır. Hərbi cina-yetlər hərbi qulluqçulara aiddir. Düşmənin təxribatlarını qabaqlamaq üçün müharibə vaxtı mülki əhalidən də sayılqılıq, diq-qətcilik tələb olunur. "Əkinçi" qəzeti bu tələblərə də biganə qalmır, bu kimi tələblərə əhaliyə də çatdırırıdı: "...qanuni-əsgəriyyə istənən yerlərdə əsgəriyyə qulluğunda olmayan kəslərin taxsirlarına görə onlara tənbəh etmək xüsusunda hökm edirik: əvvələn, əsgəriyyə qanunu istənən yerlərdə əsgəriyyə qulluğunda olmayan kəslərin taxsirlarına görə onlara tənbəh olunsun, aşağıda zikr olunan taxsirlərə görə:

Padşahın üzünə ağ olmaqdan və dövlət xəyanət etməkdən ötrü.

Qəsd ilə əsgərə lazımlı olmayan tələbələri etmək ilə xarab etməkdən ötrü həbelə qəsd ilə telegrafları, dəmiryollarını, su arxalarını, körpülləri, bəndləri və qeyr keçənəcəkləri xarab etməkdən ötrü.

Düşmənin hərəkətindən, yəni hansı tərəfə getməyindən xəbərdar olub və bir qeyr xəbər ki, onu pis əzvəqt bilmək ilə onun əlacını etmək olur, bilib lazımlı olan yerinə məlun etməməkdən ötrü...".

Göründüyü kimi, "Əkinçi" qəzeti imkanı həddində mülki əhaliyin hərbi bılıkların baxımından da maariflənməsini təmin edirdi.

Dərc edilən hərbi informasiyalar təsdiqləyir ki, ilk milli qəzetiň olan "Əkinçi" həm də xalqın vətənpərvəlik hissələrinin təbliğatçısı olub...

**Gülsurə HÜSEYNOVA,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktu**



“Xalqla Ordu əl-ələ” hərbi vətənpərvərlik marafonu davam edir



(Əvvəli 3-cü səhifədə)

Nəzərə çatdırılıb ki, əbədiyaşar Ali Baş Komandanımız Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalq ile ordunun birliyinə həmişə xüsusi önem verərək dəfələrlə deyərdi ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə de qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir. Ordumuzun, ordunun yaranması, formallaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün təbliğələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz aradıl surətdə həyata keçirməliyik.

Möhtərem Prezidentimiz cənab İlham Əliyev de ordu ile xalqın monolit birliyi məsələlərinə bu gün xüsusi diqqət yetirir və Ali Baş Komandanımızın rəhbərliyi altında bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Şəmkir Rayon İcra Həkimiyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayıb, belə bir möhtəşəm tədbirin açılışının Şəmkir şəhərində reallaşdırıldığına görə

Müdafıə Nazirliyinin rəhbərliyinə şəmkirliər adından minnətdarlığını bildirib. O, tədbir iştirakçılarını əmin edib ki, şəmkirliər bundan sonra da ordu hissələri ilə əlaqələrini daha da genişləndirəcək, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olacaqlar.

Müdafıə Nazirliyi Mənəvi-Psixoloji Hazırkıq və İctimaiyyətli Əlaqələr idarəsinin rəisi general-major Rasim Əliyev Müdafıə naziri general-polkovnik Zakir Həsənovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Şəmkirliərə ordumuza

kəzi Zabitlər Evinin yaradıcı kollektivi, eləcə də yerli özfəaliyyət kollektivlərinin iştirakı ilə hərbi vətənpərvərlik mahnı və marşları, kütüvə rəqsələr ifa edilib.

“Xalqla Ordu əl-ələ” hərbi vətənpərvərlik marafonunun estafetini gencəlilər və tovuzlular da böyük coşqu ilə qəbul edərək möhtəşəm tədbirlərdə ordumuzla həmrəy olduqlarını bir daha nümayiş etdiriblər.

Layihə çərçivəsində tədbirlər Tovuz şəhərindəki Heydər Əliyev parkında davam etdirilib.



daima dəstek olduqlarına, ordumuzun uğur və nailiyətləri ilə qürur hissi keçirdiklərinə, ordumuz üçün laiyqli əsgərlər tərbiye etdiklərinə görə təşəkkürünü bildirib.

Həzi Aslanov adına Mə-

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzüblər.

Tovuz Rayon İcra Həkimiyətinin başçısı Tofiq Zeynalov və Müdafıə Nazirliyinin polkovniki Abdulla

Qurbani çıxışlarında Azərbaycan Ordusunun bugünkü qüdrətindən, Azərbaycan əsgərinin igidliyindən, cəsarətindən danışdırılar.

Qeyd olunub ki, bütün Azərbaycan xalqı kimi, tovuzlular da hər zaman Heydər Əliyev idəyalarına sadıq olaraq, ölkəmizin ərazi bütövlüyünün temin olunması namına səylərini əsirgəməyəcəklər. Tovuzlular həzəman Vətəne sədaqətli olundularını sübut ediblər. Belə ki, hələ Böyük Vətən mühabibəsində 3 tovuzlu Sovet ittifaqı Qəhrəmanı, 2 nəfer isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görünlüb. Aprel döyüslərində düşməne qarşı mərdliklə vuruşan və şəhidlik zirvəsinə yüksələnlər arasında tovuzlu əşərlər de var.

Diqqətə çatdırılıb ki, bütün Tovuz sakinləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında six birləşərək, bundan sonra da Vətəne, xalqa, dövlətə, orduya sonuz sədaqət nümunələri göstərəcəklər.

Tədbir konsert programı ilə davam etdirilib. H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təqdim etdiyi rəqsələr, Xalq Artisti Məmmədəli Balayevin ifa etdiyi mahnılar tovuzlularda xoş ovqat yaradıb.

Hərbi vətənpərvərlik marafonu davam edir.

**Müdafıə Nazirliyi
Mətbuat Xidməti**

“Müasir dövrdə münəqşələrin qarşısının alınmasında multikultural dəyərlərin təşviqi vacibdir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT və İOT-in birge teşkilatlığı ile keçirilən “Yeruşələm məsəlesi üzrə Beynəlxalq Konfrans”da iştirak etmek məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yençə ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Miroslav Yençə konfransda ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfənə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanda hökm

sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münəqşələrin qarşısının alınmasında və hellinide multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini vurğulayıb.

Ermenistanın Azərbaycana qarşı təcavüzündən və işgalindən danışan nazir Elmar Məmmədyarov BMT tərəfindən münəqşənin həll edilmesi üçün substantiv danışçıların dəstəklənməsinin təqdir olunduğunu deyib. O, həmçinin münəqşə neticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşı-

sının alınmasında, qəçqın və məcburi köçkünlərin sozial problemlərinin həll edilməsində BMT-nin ixtisaslaşmış qurumlarının, xüsusi Qaçqınlar üzrə Ali Komissarlığının rolunu qeyd edib.

Danışçıların prosesinin gedisi barədə məlumat verən Elmar Məmmədyarov eləvə edib ki, münəqşənin həlliinin əsası təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-sərsiz çıxarılması təmin olunmalıdır. Eyni zamanda, nazir

Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ilk dəfə “Birləşmiş Milletlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdəşləq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin eldə edilməsində bu kimi təşkilatların six əməkdaşlığının təqdirələyiş hal olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan-BMT tərəfdəşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər: hadisələr, faktlar

Cin atleti reaktiv qırıcı təyyarəni ölüb



Cindən olan Çan Peymen adlı yüngül atlet Çendü J-19 reaktiv qırıcı təyyarəsini ölüb. Sprinter təyyarə ilə yüz metr məsafəyə qacışda yarışa girib.

YouTube şəbəkəsində yerləşdirilmiş çarxda idmançı və qırıcının üçüş zolağında təxminən bir-birə sərətə hərəkət etdiyi görünür. Lakin finiştə xəttinə yaxın Peymen irəli çıxmamaq nail olur.

RT nəşrinin məlumatına görə, cinli yüngül atletin yüz metr məsafəyə qacışda fərdi rekordu 10 saniyədir.

Filippin prezidentinin mühafizəçiləri silahlılarının qurduğu pusquya düşüb



Filippin prezidentinin beş mühafizəçi ölkənin komunist partiyasının silahlı dəstələri ilə toqquşma neticəsində yaralanıb.

Hadise Mindanao adasının Kotabato eyaletində baş verib. CNN Philippines telekanalının məlumatına görə, prezident mühafizəsinin 10 əməkdaşının olduğu iki avtomobil nəzəret-buraxılış məntəqələrinin birində əsger paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb. Sonradan silahlı şəxslərin hərbçi olmadığını başa düşən mühafizəçilər onlara atəş açıblar. Hökumət qoşunları yaraqları təqib edir. Xəberdə bildirilir ki, hücum vaxtı ölkə idarəti regionda olmayıb.

İyulun 18-də Filippin prezidenti Duterte Mindanao adasında hərbi vəziyyət rejimini ilin sonuna dek uzatmaq barədə ölkə konqresine müraciət gönderib.

Xatırladıq ki, mayın 23-də “Maute” qruplaşmasının silahlıları Filippin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum edərək Mindanao adasının Marawi şəhərini nəzarətə götürməyə nail olub. Elə həmin gün Duterte adanın bütün ərazisində hərbi vəziyyət tətbiq edib. Şəhər bütün iyun ayı boyu gedən ağır döyüşlərdən sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib.

Rusiyada elektrotəyyarə hazırlanacaq



Yaxın illərdə Rusiyada elektrotəyyarə işlənib hazırlanacaq.

Bu barədə N.E.Jukovski adına İnstitut Milli Tədqiqatlar Mərkəzinin rəhbəri Andrey Dutov deyib. Onun sözlərinə görə, artıq bu il mərkəzin nümayəndələri belə bir təyyarə maketini ictimaiyyətə nümayiş etdirməyə hazırlıdır.

Dutov vurgulayıb ki, bu, təcrübəli nümunənin yaradılması yolunda ilk addım olacaq.

Güç qurğusunun nominal gücü təxminən 500 kvt təşkil edəcək. A.Dutov qeyd edib ki, yaxın üç il elektrik hərəkət qüvvəsi ilə tam təyyarə mühərrikinin yaradılmasına dair programı reallaşdırmaq olar. Bu istiqamətdə artıq müəyyən işlər aparılır. Nəqliyyat vasitəsi eyni vaxtda 19-dək sərnişin daşıya biləcək.

Uzaq Şərqdə bir sutkada 14 min hektaradək meşə yanıb



Meşə yanğınları dünən Uzaq Şərqdə 14 min hektar ərazini məhv edib. Uzaq Şərq Federal Dairesi meşə təsərrüfatının məlumatında yannmış meşələrin 10,7 min hektarının Yakutiyyada olduğu bildirilir.

Uzaq Şərq Federal Dairesi ərazisində dünən 12 yeni meşə yanğını olub. Yanığın söndürülməsinə 740 nəfər, 80 vahid texnika və beş hava gemisi cəlb edilib.

Uzaq Şərqdə meşə yanğınlının sayı 91-ə çatıb. Səhərə yaxın 12 meşə yanğını söndürüüb. Davam edən 79 meşə yanğından 64-ü Yakutiyyada, 13-ü Xabarov diyarında, 1-i Saksalındə, 1-i Maqadandadır.

**AZERTAC-in
materialları əsasında**

Asudə vaxt

Əsgərlər diqqət və qayğıdan daha da ruhlanırlar

Əksər hallarda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavab-deh olan zabitlərlə qərrağında görüşür, vəziyyət barədə maraqlanırıq. Amma artilleriya güvvələrinə məxsus "N" hərbi hissəsində əsgər yataqxanasının garşısında düzəldilmiş istirahət güşə diqqəti-mi çəkdi. Bir grup əs-gərlə söhbət edən polkovnik-leytenant Bəxtiyar Əliyev bizi xoş tə-əssüratla qarşıladı.

Zabitlə həmsöhbət olub, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti barədə maraqlandıq. O, əsgərlərlə asude vaxtda, mütəmadi olaraq söhbətlər apardığını, hər bir əsgərin şəxsi qayğıları ilə maraqlandığını bildirdi. Onun sözlerine görə, hər bir zabit, xüsusən də mənəvi-



psixoloji hazırlığa cavab-deh olan kəs şəxsi heyətin təlim-tərbiyəsində müasir metod və üsullardan istifadə etməlidir. "Azərbaycan əsgəri adını şərəfle daşıyan gəncərimiz hərbi xidmət dövründə döyüş vərdisləri qazanmaqla Vətənimizin etibarlı döyüşçüləri kimi yetişirler. Orduda komandirlərin də əsas vəzifəsi əsgərlərimizi peşəkar, vətənpərvər döyüşçü kimi hazırlamaqdır. Əslində, əsgərə göstərilən diqqət və qayğı da onu nü-

munəvi xidmet etməyə ruhlandıran əsas amillərdəndir".

- Şəxsi heyətlə asude vaxtda belə səmimi söhbət edirəm ki, hər kəs öz üzrək sözünü, sərrini deyə bilsin. Onların problemini, xidmetdə üzləşdikləri cətinlikləri öyrənməklə yanaşı, qəhrəmanlarımızın, şəhidlərimiz keçdiyi döyüş yolundan da söz açır, aprel döyüşlərində qazandığımız nəliyyətlərdən söhbət edirik.

Daha sonra fürsətdən

istifadə edib əsgərlərlə də həmsöhbət olduq. Əsgər Asım Niftəliyev Goyçay rayonundan xidmətə çağırılıb. 7 aydır xidmət edir. O, komandirlərindən razılığını bildirdi. "Mən xidmətim dövründə zabitlərin bizi valideyn qayğısı ilə yanaşlığının şahidi oldum. Asude vaxtlarda bizimlə söhbət edir, qayğıımıza qalırlar. Təkcə burada hərbi biliklərə yiyələnmək kifayətlənməyib, şanlı tariximizi, Vətən uğrunda canlarınu qurban verənlərin keçdiyi döyüş yolunu da öyrənirik. Bütün bunları bildikdən sonra yalnız bir amal haqqında düşünmək olar - doğma torpaqlarımızı düşməndən azad edib, xalqımıza, millətimizə illərdir gözlədiyi qələbə mujdesini vermək".

Əsgər Murad Yusibov və Elcan Vəlizadə də öz fiqirlərini bölüşərək, yaradılan şəraitdən, yuxarı komandanlığın göstərdiyi diqqət və qayğıdan ağızdolusu danışdır.

**Baş leytenant
Məhəmməd NƏSİRLİ
"Azərbaycan Ordusu"**

İdman

Milli Mətbuat Gününe həsr olunmuş futzal üzrə yoldaşlıq görüşü keçirilib

22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güleş Federasiyası və İdman Araşdırımlar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güleş üzrə ölkə yığma komandanalarının idmançı və məşqçi heyeti arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.



Olimpiya Güleş Mərkəzinin oyun zalında baş tutan görüş dostluq şəraitində keçib.

Yekunda güleş yığmamızın üzvləri və məşqçiləri jurnalistlər yığmasına 6:2 hesabi ilə qalib gəliblər.

Oyun başa çatıqdən sonra jurnalistlər üçün ziyafət verilib. Sərbəst güleş üzrə böyüklerden ibarət Azərbaycan yığma komandanaların baş məşqçisi Firdovsi U mudov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətə təbrik edib.

Bakıda enşin karate üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurla çıxış ediblər

Şağan Olimpiya İdman Kompleksində enşin karate üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Enşin Karate Federasiyasının prezidenti Zahir Mirışov bildirib ki, turnirdə milli komandanızın üzvləri ilə yanaşı, Gürcüstan və İran karateçiləri də birincilik uğrunda mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan karateçiləri 11 qızıl, 7 gümüş və 9 bürünc medala sahib olublar.

Yeddi yaş kateqoriyası üzrə keçirilən turnirdə Azərbaycan ümumi komanda hesabında birinci olub. İran millisi yarışı ikinci, Gürcüstan yığması isə üçüncü pillədə başa vurub.

Qrossmeysterimiz açıq Paris çempionatının liderlər qrupundadır

Fransada şahmat üzrə açıq Paris çempionatı keçirili. Çempionatda 60 şahmatçı, o cümlədən on qrossmeyster iştirak edir.

Azərbaycanı turnirdə beynəlxalq usta Namiq Quliyev təmsil edir.

Beş turdan sonra 4 xal toplayan N.Quliyev yerli şahmatçılar Bilel Bellasen, Borya İder, Jules Mussar, Andrey Şekaçyov, habelə Sergey Fedorçuk (Ukrayna) ilə birlikdə liderlər qrupundadır. Altı şahmatçı hərəyə 3,5 xal, 12 şahmatçı hərəyə 3 xal toplayıb.

Püşkatmanın nəticələrinə görə, altıncı turda şahmatımız ağ fiqurlarla B.İder (Fransa) ilə oynayacaq.

Açıq Paris çempionatı İsvəçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Həndbol üzrə XXV Azərbaycan çempionatının hazırlığına start verilib



Azərbaycanın kişi və qadınlarından ibarət həndbol komandanları Azərbaycan çempionatının 2017-2018-ci il mövsümü üçün hazırlığa başlayıb. Komandalar artıq iki gündür "ABU Arena"da məşqlərə start veriblər. XXV ülke çempionatında 6 qadın, 4 kişidən ibarət komandanın iştirakı gözlənilsə də, sayın artırımı istisna edilmir.

Federasiyadan oktyabrda keçirilməsi nəzərdə tutulan çempionatın səviyyəsinin yüksəldilmesi üçün çalışdıqlarını diqqətə çatdırıblar.

**AZƏRTAC-in
materialları əsasında**



"Vostok-3D"
radiolokasiya
stansiyası

Hazırda Belarus müdafiə sənayesinin "Vostok" programı çərçivəsində müasir "Vostok-3D" radiolokasiya stansiyası hazırlanır. Stansiya bir çox imkanlarına görə öz seyfələrindən fərqlənir. Hündürlik və uzaqlıq daxil olmaqla hava hədəflərinin bütün parametrlərini müyyən etməyə qadirdir. Onun tərkib hissəsi antena-aparat masını, avtomatlaşdırılmış daşınan işçisi yeri və avtomom dizelli elektrik stansiyasından ibarətdir. "Vostok-3D" stansiyasının bütün komponentləri sassı üzerinde yerləşdirilir ki, bu da bütün kompleksi lazımi mövqelərə daşınmağa imkan verir. Əsas baza kimi radiolokasiya stansiyasında Belarus istehsallı yüksək şassisindən istifade olunur. Kompleks avtomobil yollarında yerləşdirilə bilər, həmcinin dəre-təpələ yerlərdə də hərəkət etməsi mümkündür.

Hərbi ənənələr, yeniliklər



F-117A təyyarəsinin aşkar etmə uzaqlığı 350 kilometrə qədərdir. Bundan başqa, stansiya müxtəlif diapazonlu sinyallardan da istifadə edir. Onun uzaqölçəni dalğaları qəbul edir. "Vostok-3D" radiolokasiya stansiyasının aparati antennadan sinyalları alır və avtomatik rejimdə onları emal edir. Görünüs zamanı 10 saniye ərzində sərbəst olaraq 250-ə qədər hədəfi müşayiət edə bilər. Davamlı stansiyadır, 25 ilə qədər istismarda ola bilər.

**Remington
700 snayper
tüfəngi**

Remington 700 snayper tüfəngi ABŞ-in Remington Arms şirkəti tərəfindən hazırlanır. Silahda standart 7,62x51 mm-li NATO (308Win) güllələrindən is-

tifade edilir. Onun maqazinin tutumu kalibrən asılı olaraq 3, 5, 6 güllə həcmində ola bilər. Snayper tüfəngi müxtəlif şirkətlərin istehsal etdiyi optik nişançılarla komplektləşdirilə bilər. 1972-ci ildən indiyə qədər onun 700-ə qədər modelləri hazırlanıb. Onlar sırasında polislər, hərbiçilər, mülkilər, ovçular və s. üçün hazırlanmış versiyaları da mövcuddur və bu silahlarda müxtəlif ölçülü güllələrdən istifadə edilir.

Remington 700 snayper tüfənginin nişançı və gülləsiz halda çəkisi 3,06 kiloqrama qədərdir. Uzunluğu 1055 mm, lüləsinin uzunluğu isə 558 609 660 millimetr təşkil edir. Onun ilkin sürəti və uzaqlığı da müxtəlifdir.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Məsul katib
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Səfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

Lalə HÜSEYNOVA

Qəzeti hesabı

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftada iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti komüpter mərkəzində sohifolunur. "Hərbi nəşriyyat" in mövəsindən hazırlıqlı sənədlər çap olunur. Əlyazmalara rəy verilir, təqdim edilən yəzərlər müəlliflər qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361
Sifariş № 318
Nüsxə 4600